

**NAĞILLAR**

**VƏ**

**QARAVƏLLİLƏR**



qanun nəşriyyatı

## **NAĞILLAR VƏ QARAVƏLLİLƏR**

Bakı, Qanun Nəşriyyatı, 2023, 192 səh.

Janr: fiction/nağıllar/qaravəllilər

Ölçü: 130x200 mm

Cild: yumşaq

Çapa imzalandı: 13.01.2023

Naşır: Şahbaz Xudoğlu

Toplayan və tərtib

edənlər: Hatəmi Məhəmməd Tantəkin,  
Salman Əliyev

Korrektorlar: Bəsti Məmmədova,  
Lalə Allahverdiyeva

Texniki redaktor: Günay İsmayıllzadə

Mətn dizaynı: Mürsəl Qasimov

Qapaq dizaynı: Rafael Qasim

Qanun Nəşriyyatı

İstanbul Copyright Awards-in qalibi

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212-42-37

e-mail: info@qanun.az

[www.qanun.az](http://www.qanun.az)

[www.fb.com/Qanunpublishing](http://www.fb.com/Qanunpublishing)

[www.instagram.com/Qanunpublishing](http://www.instagram.com/Qanunpublishing)

ISBN 978-9952-38-509-0

© Qanun nəşriyyatı, 2023

## BİR NEÇƏ SÖZ

Qaravəlli və nağılları çapa hazırlayarkən onların dilini dialektlikdən demək olar ki, çıxartdıq. Lakin cümlə quruluşlarına əl vurmamağa çalışdıq.

Nağıllarda ara-sıra real həyat səhnələrinə (məs: “İbrahim şahın nağılı”nda məktəb uşaqlarının buraxılış imtahani səhnəsi), “bilet satmaq”, “hesabat vermək” və s. kimi sərf günümüzün deyimlərinə təsadüf olunmaqdadır. Nağılların müasirləşməsi baxımından, bunların folklorşunaslıq üçün elmi əhəmiyyəti vardır.

“Gah-gah dağında üç xiyara aşiq olasan” nağılı Hatəmi Sitara xanımın dilindən 1954-cü ildə yazıya alınmışdır. Aradan uzun illər keçəndən sonra nağılı ona oxuduqda özü də təəccübləndi. Bu onu göstərir ki, müasir dövrdə folklor yaşlı nəsil həyatda ikən belə unudulur. Təkcə bizdə deyil, dünyanın bütün mədəni xalqlarında folklor beləcə səssiz-səmirsiz unudulmaqdadır. Odur ki, onu son nümunələrinə qədər tezliklə xalq arasından toplamaq hər bir folklorşunasın və ziyanının müqəddəs borcudur. Bu düşüncə ilə də kitabdakı qaravəlli və nağılları xalq içərisindən topladıq; folklorumuzun daha bir parçası ölümsüz həyata qovuşmuş oldu.

**H.M.TANTƏKİN**

*filologiya elmləri namızadı*



**QARAVƏLLİLƏR**

## FİL HƏKİMI

**G**ünlərin bir günü şah oğlu Şah Abbasla onun vəziri Allahverdi xan vəzir ölkəni səyahətə çıxırlar ki, görək nə qədər işsiz adam var. Gəzə-gəzə bir şəhərə gəlib çıxırlar. Görürlər ki, altı-yeddi nəfər işsiz dayanıb söhbət edir. Adamlar Şah Abbası tanıyırlar. Şah onlara yaxınlaşış soruşur ki, sizin sənətiniz nədir? Biri cavab verir ki, mən rəngsazam, biri deyir ki, mən dülərəm, sənəti olmayan tənbəlin biri də bilir ki, bu ölkədə fil yoxdur, yalandan deyir: şah sağ olsun, mən fil həkimiyəm. Şah bunun sənətindən çox razi qalır. Üzünü vəzirə tutaraq deyir:

– Bunlar sənətkarlardı, iş tapıb işləyəcəklər, amma bu fil həkiminə ayda yüz manat maaş verdirmək lazımdır. Vaxt gələr, bizə lazım olar.

Şahın əmri yerinə yetirilir. Düz dörd il fil həkimi heç bir işə baxmadan yüz manat pulu alıb yeyir. Dörd ildən sonra Hindistan şahzadəsi Şah Abbas bir fil bağışlayır. Fil bir ildən sonra bərk xəstələnir. Şah əl-ayağa düşür. Birdən vəzirin yadına düşür ki, bəs şah sağ olsun, bizdə bir fil həkimi var, özü də dörd ildir ki, bizdən bu sənətinə görə müftəcə maaş alır. Şahın əmri ilə fil həkimini çağırırlar. Ancaq bu yalancı tənbəl heç ömründə filin üzünü görməyibmiş. Şahın yanına gəlir. Şah deyir:

– Ey fil həkimi, fil o tövləyə salınıb, bax gör o heyvanın xəstəliyi nədir?

Fil həkimi qapının astanasına söykənib filə xeyli maraq və heyrətlə baxır. Şah görür ki, fil həkimi heç dinmir, deyir:

– Həkim, sən keç içəri, qıraqdan baxmaqla onun xəstəliyini bilə bilməzsən.

Həkim yenə dinmir. Hirslənən şah onun qolundan dərtib içəri salır və qapını örtür. Deyir ki, sənə yarım saat vaxt verirəm, heyvanın xəstəliyini müəyyənləşdir. Yarım saatdan sonra qapını açıb görür ki, həkim qan-tər içində filin dövrəsinə dolana-dolana o qədər qaçıb ki, bir cığır salıb. O, qaçıb gah filin qabağına baxır, gah arxasına. Şah qışqırır ki, ədə, zalim oğlu, sən bu filin dövrəsinə niyə dolana-dolana qaçırsan? Həkim cavab verir ki, şah sağ olsun, mən hələ bu bədheybat heyvanın dalı ilə qabağını tapa bilməmişəm, bu heyvanın başı yoxdur, hər iki tərəfində quyruq var, mən neyləyim? Şahı həm gülmək, həm də qəzəb tutur, deyir:

– Necə yəni heyvanın başı yoxdur? Ədə, zalim oğlu, başsız da fil olar? Bəs sən nə cür həkim sən ki, hələ sən heyvanın dalı ilə qabağını tanımirsan?

***Şahın əmri ilə həkim həkimlikdən qovulur.***

## BƏHLUL DANƏNDƏ SİÇANLARIN PADŞAHIDIR

**G**ünlərin bir günü bir nəfər kəndli ziyarətə getmək fik-rinə düşür. O, qızıllarını inanılmış, mömin bir qaziya verib deyir:

– Qazı əmi, ziyarətə gedirəm, mən gələnə kimi yüz qızılım var, onu saxla. Qızılımı geri götürəndə əvəzində beşini sənə saxlama haqqı verərəm.

“Allah ziyarətini qəbul eyləsin, oğul, mənim gözüm üstə” deyib, qazı kəndlının yüz qızılını təhvil alır. Bir ildən sonra ziyarətdən qayıdan kişi, qazının yanına gəlib qızıllarını tələb edəndə, qazı deyir:

– Allah məni kor eyləsin, oğul, mən xəcalətimdən sənin üzünə baxa bilmirəm. Qızılları sandığa qoymuşdum, sən demə, zəhrimara qalmış siçanlar yerini biliblərmiş, biri də qalmayıb.

Kəndli kimə şikayət edirsə, onun sözü yox, qazının sözü təsdiq olunur. Günlərin bir günü at əvəzinə qarğı minib gəzən Bəhlulla kəndli rastlaşır və qazının onun başına açdığı firıldığını danışır. Bəhlul Danəndə kəndliyə deyir ki, sən burada gözlə məni, gəlirəm. O, qarğıya minir, “ata” möhkəm bir qamçı da çəkib Teymurləngin sarayına tərəf götürülür. Bəhlul qarğı atını darvazanın yanına bağlayıb, özü Teymurləngin yanına gedir

və ədəblə baş əyib salam verir. Teymurləng görür ki, Bəhlul Danəndə çox tərbiyəli hərəkət edir. Şah deyir:

– Bəhlul Danəndə, sən bu gündən divanəliyi tamamilə burax, mən sənə nə vəzifə istəyirsən, verim.

Bəhlul deyir:

– Şah sağ olsun, siz bu təklifi mənə bir neçə dəfə deyibsınız, özüm də bilirom ki, divanəlik yaxşı sənət deyil. Mən əl çəkərəm, amma bilirom ki, mən istəyən vəzifəni siz verən deyilsiniz.

Teymurləng and içir ki, Bəhlul Danəndə, şahlıqdan başqa nə vəzifə istəyirsənsə, verim.

– Şah sağ olsun, onda öz dəsti-xəttinizlə yazıb möhürləyib belə bir kağız verin ki, bu gündən Bəhlul Danəndə siçanlar padşahı elan edilsin və bütün siçanlardan vergi toplamaq ona tapşırılsın.

Şahı möhkəm gülmək tutur və deyir:

– Bəhlul, görürəm ki, sən divanəlikdən əl çəkmək istəmir-sən, o nə vəzifədir istəyirsən?

Bəhlul Danəndə təmkinini pozmadan deyir:

– Şah, onsuz da mən bilirdim ki, şahlar öz sözlərinin üstündə duran deyillər. İndi sən də gördün ki, öz sözünün üstündə dura bilmədin?

Vəzir, vəkil şaha deyir ki, şah sağ olsun, siz Bəhlul Danəndənin qəlbini qırmayın, gülmək üçün o kağızı verin, görək onu neyləyəcək? Şah həmin kağızı yazıb qol çəkir, möhürləyib Bəhlul Danəndəyə verir. Bəhlul qarğı atını minib kəndlinin yanına gəlir. Onlar şəhərdən altı-yeddi nəfər külünglü, belli fahlə götürüb qazının evinə gəlirlər. Bəhlul üzünü fəhlələrə tutaraq deyir:

– İndi bu binanın dörd tərəfinin özülünü bir metr dərinliyində qazın!

Fəhlələr əmri yerinə yetirərkən, qazı bayırı çıxır görür ki, bir az da qazilsa, imarəti uçacaq. Qazı hirslənərək deyir:

– Siz kimsiniz və nə üçün mənim evimi uçurursunuz?

Bəhlul Danəndə irəli yeriyərək cavab verir:

– Siz əbəs yerə səs-küy salmayın, mən siçanlar padşahiyam. Sizin bu evdə oğru siçanlar var, mən onları tutub cəzalandırma-liyam.

Qazı haray salanda Bəhlul Danəndə şahın əmrini ona göstərir və deyir ki, mən sizin evdə bu kəndlilin əmanət qoyulan yüz qızılını oğurlayan siçanları axtarıram. Beş yüz qızıl hesabına başa gələn evinin uçacağından qorxan qazı dili dolaşa-dolaşa deyir:

– Canım, siçan nədi, siçan da qızıl oğurlayarmı? Kişinin saxlamağa verdiyi yüz qızıl sanlı qoz kimi durur, dayanın gedim gətirim. Bundan ötəri evimi niyə uçurursunuz?

Bəhlul Danəndənin əmri ilə fəhlələr işi dayandırırlar. Qazı isə yüz qızılı sayib kəndliliyə qaytarır. *Qaziya saxlama haqqı olaraq çatası beş qızılı isə Bəhlul Danəndə fəhlələrə paylayıb, qazdırıldığı xəndəyi doldurtdurur.*

## VƏZİRİN ZURNA ÇALMAQ ÖYRƏNMƏSİ

**B**ir kasib kəndlinin ailəsi böyük olduğundan çətinliklə dolanırmiş. Kəndli ullağını minib şəhərə gəlir. Görür ki, padşahın sarayının qabağında yaman çox adam toplاشıb. Şah bütün xanları, əyalət sahiblərini çağırtdırıb ölkənin vəziyyəti ilə tanış olmaq istəyirmiş. Kəndli bir tacirin yanına gəlir ki, mən filan əyalətin sahibiyəm, padşah çağırtdırıb, amma qudlurlar məni yolda soyundurub bu paltarı veriblər. Mən də utandığım-dan nə məsələni şaha aça bilirəm, nə də bu vəziyyətdə onun qəbuluna gedə bilirəm. Mənə bir dəst yaxşı geyim ver, şahın qəbulundan sonra əvəzində beş dəst paltarın pulunu verərəm. Tacir razılaşır.

Kəndli bəzənib bütün əyalət başçıları ilə şahın qəbulunda əyləşir. Şah ayrı-ayrı xanları dinləyib ölkədəki vəziyyətlə tanış olur. Sonra isə səssiz-səmirsiz oturan kəndliliyə üzünü tutub deyir:

– Hörmətli şah, siz nə üçün dinmirsiniz, siz hansı əyalətin sahibisiniz, siz heç mənə tanış gəlmirsiniz? Bəs sizdə camaatın vəziyyəti necədir?

– Hörmətli şah, mən vəziyyəti sizin qulağınızı deməliyəm, xahiş edirəm icazə verin deyim.

Şah razılaşır. Kəndləş şahın qulağına piçildayır:

– Hörmətli şah, mən nə xanam, nə də əyalət sahibi. Lüt-ür-yan bir kəndliliyəm, on üç nəfərin yeməyi-içməyi mənə baxır. Dolandırı bilmədiyim üçün əllərindən qaçıb sənin yanına gəlmişəm. Əynimdəki paltar da özgənindir, yalvar-yapışla alıb yaxşı geyimlə sənin qəbuluna gəlmişəm. Əgər sənin kişiliyin varsa, mənə kömək əlini uzat, yox, kişiliyin çatmırsa, elə məni buradaca öldür.

Şah razılıq eləyir:

– Afərin sənə, deməli, sənin əyalətin çox yaxşı dolanır.  
– Bəli, hörmətli şah, hamısı özüm kimi dolanır, – deyə kəndli şahın sözlərini təsdiq edir.

Şah üzünü vəzirə tutur:

– Bu kişini apar xəzinəyə, nə qədər gücü çatır, o qədər ona qızıl ver aparsın.

Kəndləş razılıq edib vəzirlə çıxdı. Ulağın üstündən xurcunu götürüb xəzinəyə gəlir. Hər iki gözünü möhkəm doldurub ulağın üstünə aşırır. Kin, paxilliq vəzirin ürəyini didib parçalayırlar: bu, haranın xanıdı ki, mən tanımırıam? Görən o şahın qulağına nə dedi, şah bu qədər qızılı buna qıydı?

Kəndləş tacirə bir ovuc qızıl verib yola düzəlir. O, yola düşəndən sonra vəzir atını yəhərləyib kəndlilinin dalınca düşür. Bir dərədə onun qabağını kəsir. Qılinc çəkib qışqırır: Dayan! İndi mənə de görüm, padşahın qulağına nə dedin və sən kimsən?

Kəndləş cavab verir ki, mən biliciyəm. Vəzir deyir: indi ki, sən bilicisən, onda mənim üç sualıma cavab verməsən, səni öldürəcəyəm.

Kəndləş deyir:

– Buyur.